

Su qıtlığı COP29 gündəliyinin prioritet mövzularından olacaq

Son illər Yer kürəsi kəskin su qıtlığı ilə üzləşməli olub. BMT-nin hesablamalarına görə, dünyanın üzləşdiyi bu böhrandan dünya əhalisinin yarısı əziyyət çəkir. Bu həm də onunla bağlıdır ki, dünyada əhalinin sayı artdıqca şirin su qıtlığı daha çox hiss olunur.

Bu gün su qıtlığı demək olar ki, bütün qıtələri əhatə edir. Təsadüfi deyil ki, hələ 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirdi. Dünya əhalisinin üçdəkisi ildə ən aza bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə ilboyu ciddi su qıtlığından əziyyət çəkir. 80-dən artıq ölkə su qıtlığı təhlükəsini yaşıyır.

Onu da qeyd edək ki, dünyadakı suyun 97 faizi duzlu olduğu halda cəmi 0,014 faizi şirin sudur. Amma bu, dünya əhalisini təmin etmək üçün yetərlidir. Problem ondadır ki, həmin suyun qeyri-bərabər paylanması nəticəsində bəzi ərazilərdə həddən artıq nəmişlik, bəzilərində isə quraqlıq hökm sürür. Mehəz bu səbəbdən su üstündə bəzən hətta silahlı münaqişələr də baş verir. Məsələn, 2021-ci ildə Qırğızistanla Tacikistan arasındakı sərhəd toqquşmalarına su qıtlığı səbəb olmuşdu. Eyni problem Özbəkistan və Tacikistan arasında da mövcuddur.

BMT-nin məlumatında oxuyuruq: "2017-ci ildəki şiddətli quraqlıq nəticəsində yaranan münaqişə və ərzaq qıtlığına görə Yeməndən tutmuş Nigeriyaya kimi Afrika və Yaxın Şərqi ölkələrində 20 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı. Bu gün Afrikada 300 milyon insan təmiz sudan, 313 millyona yaxını isə kanalizasiyadan məhrumdur". Göründüyü kimi, sudan dolayı daha çox əziyyət çəkən Afrika qitəsidir. Burada da zaman-zaman su münaqişələri qeydə alınır. Nil çayı Efiopiya ərazisindədir. Çayın üzərində tikilən bənd bu ölkənin



Misir və Sudanla əlaqələrinə kəskin sərtdə ziyan vurub. Su resursları uğrunda aparılan və yüzmənlərlə insanın ölümü ilə neticələnən münaqişə Sudanın parçalanmasına səbəb olub. Dünyanın ən məhsuldar əkinçilik sahələrindən biri Hindistanın şimal düzənlilikləridir. Lakin bu ərazilərdə də su ilə təminat aşağı səviyyədə olduğu üçün bölge Çindən aldığı suya möhtacdır. O da vaxtlı-vaxtında verilmədiyindən qıtlığa və mübahisələrə gətirib çıxarır.

Bir sözlə, suyun yaratdığı problemlərlə üz-üzə gələn bəşəriyyət istər-istəməz zoraki üsullara əl atır. Bu, yaşamaq uğrunda ölüm-dirim mübarizəsidir. Susuzluğun yaratdığı fəsadlar insanları hər cür məhrumiyyətə, əzabə, işgəncəyə salır. Vaxtilə Türkiyənin Prezidenti Turqut Özal uzaq-görənliklə demişdi: "Geləcəkdə neft uğrunda deyil, suya görə mühabibələr olacaq. İndi neft boru kəmərləri ilə necə axırsa, nə vaxtsa su da eyni qaydada axacaq". Görünür, Turqut Özalın dediyi zaman yetişib.

Azərbaycan da şirin su ehtiyatları məhdud olan ölkələr sırasındadır. Məlumdur ki, ölkəmiz yerüstü və yeraltı sərvətləri ilə zəngindir və bu zənginlik hər zaman başımıza bəla olub. Yurdumuzun sərvətlərini qorumaq üçün əsrlər boyu işgalçılarla döyüşmüştük. Lap sonuncu işğalçı misal çökək. Dilbər guşəmiz Qarabağ və Şərqi Zəngəzur 30 il erməni quldurla-

rının talançılığına məruz qaldı. Gursulu çaylarımız, şəfali bulaqlarımız, təsərrüfat əhəmiyyətli su anbarlarımız və göllərimiz erməni vandalizminə tuş gəldi. Bu su mənbələrini düşmən xislətlərinə uyğun olaraq zəhərli tullantılarla çirkəndirdilər, səmtlərini dəyişdirdilər. Qazanclarından da qalmadılar. Şəfali sularımızı qablaşdırıb xarici ölkələrə satıdilar, cəbhə bölgələrindən keçən çayların önünü kəsdilər. Ona görə də minlərlə hektar əkin sahəmiz susuzluqdan əziyyət çəkdi.

Artıq Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq, tikinti-quruculuq işləri çərçivəsində su hövzə və mənbələrimiz də erməni "iz"lərindən təmizlənir. Bu həsabda həm regionun, həm də ətraf bölgələrin su təchizatı yaxşılaşır.

Təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, ölkəmizin digər ərazilərində də su ehtiyatlarımız çoxdur. Bununla belə, bəzən su çatışmazlığından əziyyət çəkirkir. Bunun əsas səbəbi su infrastrukturunun mükəmməl olmaması, köhnəlməsidir. Mütəxəssislərin dediyinə görə, kanallarda suyun yarıya qədəri itkiyə gedir. Halbuki o, nəhəng bir ərazini suvara, böyük yaşayış məntəqələrini içməli su ilə təmin edə bilər. Ona görə də su itkilərini azaltmaq əlaqədar qurumların qarşısında duran əsas vəzifədir. Elə istehlakçı olaraq biz özümüz də bu vəzifənin icrasından kənarda qalmamalıyıq.

Bu gün dünyani su qıtlığından xilas etmək bəşəriyyətin ən ümdə vəzifəsi olaraq gündəlikdə dayanır. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyindəki prioritetlər arasında su qıtlığı mövzusu mühüm yer tutur. Odur ki, bu ekoloji problem COP29-un noyabrda Azərbaycanda keçiriləcək sessiyasında əsas müzakirə mövzularından biri olacaq.

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**



azerbaijan-news.az